


Artıq uzun müddətdir ki, Ermənistan anti-Azərbaycan təbliğatı çərçivəsində ölkəmizdə ermənilərə qarşı nifrətin aşılardığını iddia edir. Bu kontekstdə onların istifadə etdikləri əsas arqumentlərdən biri də guya Azərbaycanda ermənilərə qarşı nifrət məktəb dərslikləri vasitəsilə aşınan.

Baxmayaraq ki, bu iddianın əsasız olduğunu sübut etmək hazırlıktır. Məqsəd kimi qoyulmamışdır, ermənilərin Azərbaycana olan iradları Ermənistannın özündə, xüsusilə də bu ölkənin orta məktəblərində Azərbaycan və azərbaycanlılar qarşılığında növbəti münasibətin aşılardığını öyrənməyə əlavə fürsət verir. Bu monadə, öz gözündə tiri görmeyib özgə gözdündə tük axtaran Ermənistannın orta məktəblərində tarix fənninin tedrisinə baxmaq kifayət edər.

Bu sahədə araşdırmacların aparılması üçün faktoloji material kimi tarix fənni dərsliklərindən istifadə oluna bilər. Bununla bağlı, ilk öncə qeyd olunmalıdır ki, Ermənistanda orta məktəb dərslikləri və müəllimlər üçün əyani vəsaitlərin hazırlanıb tədris müəssisələrində yayılması Ermənistannın Təhsil Nazirliyi (hal-hazırda Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi adlanı) tərəfindən təşkil olunur. Ermənistannın Təhsil haqqında Qanununa əsasən Təhsil Nazirliyi orta məktəblər üçün nəzərdə tutulan dərsliklərin siyahısını təsdiq edir. Siyahı isə Təhsil Nazirliyinin müvafiq institutu tərəfindən tərtib olunur. Məsələn, qeyd edək ki, internetdə Ermənistannın təhsil nazirinin N 799-A/2 nömrəli 20.07.2017 tarixli əmri ilə təsdiq olunmuş siyahıları tapmaq olar. Belə siyahılar ondan xəbər verir ki, dərsliklər və onların mözəmnü rəsmi dövlət strukturunu ilə razılışdırıldıq üçün on azınlıq Ermənistannın rəsmi siyasi mövqeyini və ideologiyasını eks etdirir.

Hafiz QASIMOV,  
tarix müəllimi



Məlum olduğu kimi ermənilərin Cənubi Qafqaza, o cümlədən tarixi Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi ilə azərbaycanlıların öz ərazilərimizin hissə hissə itirilməsinə, eləcə də Ermənistən Respublikasının Azərbaycan Respublikasına qarşı tecavüzcü səbəb olaraq xalqımızı ağır müsibətlərə düşər etmişdir. Bu hadisələr XIX əsrin evvəllərində, yeni 1813-ci il Güllüstan müqaviləsi və 1828-ci il Türkmençay müqaviləsinin imzalanmasından sonra başlamışdır. Bu dövr isə Ermənistən orta məktəblərində əsasən 8 və 9-cu sinif tarix dərsliklərində eks olunmuşdur. Buna görə də yuxarıda göstərilmiş əmri ilə təsdiq olunmuş 8-ci və 9-cu sinif tarix dərsliklərinin Azərbaycana qarşı münasibətdə nədən bəhs etdiyini aydınlaşdırmaq xüsusi məraq kəsb edir.

8-ci sinif Erməni tarixi (Aşot Melkonyan, Aram Simonyan, Aram Nazaryan, Akob Muradyan, Yerevan, Zangak nəşriyyatı 2013-cü il) XVII əsrin ortaları-1918-ci ilin mayınadək dövrü əhatə edir.

9-cu sinif Erməni tarixi (Vladimir Barxudaryan, Ararat Hakobyan, Hamlet Harutyunyan, Vladimir Ghazaxetsyan, Edvard Minasyan, Edvard Melkonyan, Manmar nəşriyyatı, 2014-cü il) 1918-ci ilin mayı-2000-ci illəri əhatə edir.

Ümumiyyətə, bu müəlliflərin hazırladıqları dərsliklər uzun illərdir ki, Ermənistəndə geniş istifadə olunur. Bu dərsliklərin zaman-zaman tekrar nəşrino baxmayıraq, məzmunu baxımdan ciddi dəyişikliklərə məruz qalmırlar.

Əlbəttə, erməni tərəfinin tarixi saxtalasdırmaq və miflər yaratmaq sahəsində qeyri-adı istedadını nəzəre alıdən her iki kitabda tarixi uydurmaların yer almış tövəcüb doğurmur. Halbuki, tarixi həqiqətlərin gizlədilməsi və ya qosdən təhrif edilməsi səbəbindən bu iki dərslikdə uygunluq və məntiqsizliyin yer olmasını qaçılmaz edir. Bu kimi məsələlərin ayrı bir yazının mövzusu olduğunu bilərk, dərsliklərdəki aşağıda ki bir neçə məqamada diqqəti yetirmək istərik.

8-ci sinif dərsliyinin giriş hissəsində müəlliflər 17-ci əsrə ermənilərin İran (qeyd: dərslikdə Səfəvilər dövləti sözü istifadə edilmiş) və Osmanlı dövlətləri çərçivəsində yaşamalarını müsəlmanların əsəretində qalmış kimi dəyərləndirərək bundan yalnız xristianlar vasitəsilə çıxıb öz dövlətçiliklərini bərpə edə biləcəklərini izah edirlər. Bununla bağlı, “xristian Avropanın” yardımını almaq üçün İsrail Orinin fealiyyətini istinad edirlər. Ümumiyyətə, dərslikdə digər hadisələrin təsviri, o cümlədən erməni kilsəsinin rolü barədə hissələr ermənilərin hələ məktəb dövründən xristian və müsəlman qarşılığının ruhunda böyüdüldükərlərini nümayiş etdirir.

8-ci sinif dərsliyinin elə bir tərzdə tərtib olunub ki, sanki Cənubi Qafqazda XVII-XVIII əsrlərdə gedən proseslərdə tarixi Azərbaycan dövlətləri və onların azərbaycanlı əhalisi mövcud olmayıb. Kitabda Naxçıvan, Qarabağ və digər tarixi ərazilərimiz Şərqi Ermənistən adlandırılın ərazi kimi göstərilir.

Qəsdən bu ərazilərdə yaşamış yeri qələmənaya qarşı qələmənlaşdırılmışdır.

9-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

10-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

11-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

12-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

13-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

14-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

15-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

16-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

17-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

18-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

19-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

20-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

21-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

22-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

23-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

24-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

25-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

26-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

27-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

28-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

29-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

30-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

31-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

32-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

33-cu sinif dərsliyində ermənilərin Azərbaycandan “ deportasiya ” si haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistəndən qovulmasına haqq qazandırılaraq bu proses “ emiqrasiya ” kimi qələmə verilir. Guya Azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini sat